

**"Sevdiyim əsər" layihəsində yazar-ıların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Azərbaycan Yaziçilər Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair Rəşad Maciddir. Rəşad müəllimin sevdiyi əsər Cek Londonun "Martin İden" romanıdır.**

- Rəşad müəllim, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Cek Londonun "Martin İden" romanı sevdiniz əsərdir?

- Həmişə həyatımın əsas kitabı kimi bu əsərin adını çəkmışəm. Amma məsələ burasındadır ki, "Martin İden"i 40 il əvvəl - yeniyetmə vaxtlarında oxumuşam. Bu günlərdə 40 il sonra yenidən bu kitaba qayıtdım və məndə çox qəribə təessüratlar yarandı. Qəhrəmanın yazıçı olmasına, böyük inadkarlıyla yazarlığını sübüt etməsi, əziyətləri və ezmkarlığı... Bütün bunlar məni həyatımın müxtəlif dövrlərində təsirləndirdi. Yeniyetmə vaxtında əsərin qəhrəmanının etdiklərini təkrarlamağım yaxşı yadimdadır. Sonrakı illərdə romanın süjeti ilə bağlı bəzi şeyləri unutsam da, bu sadaladıqları mənim üçün əsas məna daşıyib. Heyrətamız meqam budur ki, 40 il sonra romanı yenidən oxuyanda ən vacib məsələni - sevgi xəttini unutduğumun fərqinə

yada yaradılıq ləzzətindən üstün ləzzət yoxdur". Ədəbiyyata, şeirə ən coşun ehtirasım olan yaşlarında bu əsər meni ədəbiyyatın gücünə ikiqat inandırıb. Əsərdə yaradılıqla tekən verən qüvvənin şiddetli məhəbbət olduğunu deyilir. Çox yəqin ki, bu fikir daxilimde toxum şəklində var idi, sədəcə əsəri oxuduğundan sonra daha çox fərqiənə varmışam.

- Bu romanda Heraklitin məşhur fikri öz təsdiqini tapır: "İnsanın arzusunuñ cin olmasi xeyirli əlamət deyil".

- Rufa Martinin söhbətlərindən birində maraqlı detallar var. Ruf Martine bütün gəncliyi boyu əzab-əziyəyt çəkmiş, məhrumiyyətlərə qatlaşmış və sonda ilə 30.000 dollar qazanmaqla mükafatlanmış Mister Bitler barədə danışır. Martin işə söyləyir: "Əgər Mister Bitler bütün bu məhrumiyyət və məşəqqətlərə qadına məhəbbət xatirinə ve ya gözəlliye məftunluq namına dözsəydi, onu başa düşərdim. Məhəbbət dəliyi olan bir genç ildə 30.000 dollara görə deyil, bir öpüşə görə canını verə bilər". Bu fikirlərdən aydın olur ki, Martinin bütün yaradılığının, yazma eşqi də ələ məhəbbətdən yaranıb. Məhz buna görə "məqsəd"ine çatıb, əsərləri məşhurlaşan Martin üçün Rufun gedisindən sonra onun üçün heç nəyin əhəmiyyəti qalmır və nəhayətde intihar edir.

- Cek London bu əsəri yazandan 10

maraqlıdır, adı oxuculara işə əsərin sevgi xətti, bir-birini izləyən rəngarəng hadisələr, "bunun axırı nə olacaq?" intizarı, sonluq cazibəli gelir. Mənəcə, əsəri yaşadan işə, əsəsən, ədəbiyyat adamlarına xitab edən ruhudur. Tarix boyu düşüncə adamları, filosoflar eşqin gücünü danmayıb, gözardı etməsələr də, müvəqqəti olduğunu qəneatinə geliblər. Cek Londonda işə məhəbbətin ebədiyyinə inam var. "Men sizi sevərəm. Buna görə də o düşmənlər mənə heç nə edə bilmərlər. Mən sizin məhəbbətinizə inanıram, onların nifrətinin mənə heç bir dəxli yoxdur. Dünyada məhəbbətdən başqa hər şey geldi-gərdər. Məhəbbət addımbaşı büdəreyən və yixilan ciliz, eybəcər bir xilqət deyil. Əsl məhəbbət işə heç vaxt yoluñunu azmaz". Əsərdə məhəbbətin mədhine bir baxın. Məhz bu inam idı sonradan Martini nəhayətsiz boşluğa qərq, çıxış yolunu əzabsız ölümündə görməyə sövq edən.

- Rus şairi, nasiri Aleksandr Nikolaeviç Karpenko bu əsər barədə yazar: "Martin İdeni məhəbbətə olan sonsuz inamı məhv etdi. Rufaya olan duyuguları onun canında sanki dini bərəxərət almışdı. Bu, onun bütün həyatını mənasız



da yaxşı, fədakar xanımlarla qarşılaşacaqdı. Biri elə Lizin özü. Hüqonun da dediyi kimi "Sevgi bir adamı böyüdüb kainat boyda elemek və yaxud kainatı kiçildib bir adama yerləşdirmək deməkdir". Yəni burada Rufda heç bir günah yoxdur, məsələ Martinin eşqə belə ilahi qiymət vermesinin nticəsidir.

- Romantik, əyləncəli şeirləri sevən Martin ölümündən az əvvəl Nitsşenin fəlsəfəsini xatırlayı. Nitsşə nihilizmi onu da məhv edir: "Axi deyin görüm bütün bunların bir mənası var mı?"

- Martin hesab edir ki, exz etdiyi bütün felsefələri, yazdığı bütün mətnləri, özünü yenidən yaratmasını yalnız və yalnız sevginin gücüne edir. Görün, bu necə sadəlövhə və səmimi düşüncədir. Düzdür, sevginin gücünü inkar etmək olmaz. Bəs onda Martinin öz iradə gücünə nə deməli? Əsar ümumən böyük sənətkarlıqla yazıilib. Əsas da məhəbbətdən sonrakı bozluq, heçlik dövrü. Martinin qüsürü o idı ki, sevginin əbediliyinə inanırdı. Sevgi yarandı, həyat yarandı. Sevgi bitdi, həyat bitdi. Bu cür insanlar gündəlik həyatımızda da qarşımıza çıxa bilər. Görünür ki, hər birimizin daxilində belə məqamlar olduğu üçün əsər xeyli dərəcədə cəlbedici görünür.

- Martin bütün həyatını, işini, başqa bir sevgi tapacağını unudur və yalnız bir şəxse fokuslanır. Bu həm o demək deyilim ki, sevgi insanda müəyyən mənada məhdudluq yaradır.

- Bəli. Seven adam qüsurları, nifrət edən də müsbətləri görə bilmir. Aşıqlər üçün dünya balaca bir şara dönür, onlar dünyanın fəvqündə - buludların üzərində gezir, xoşbəxt olurlar. Bu sərməstliyə bir də yaradılıqlı ehtirası əlavə olunursa məsələ lap qəlizləşir. Görünür son həddə, Martin düşən ki, sevgi yoxdursa, yaradılıqlı ehtirası da heç nedir. Sonluq - intihar məsələsinə gelince, mən özünəqəsdi bütün hallarda zəiflik kimi qiymətləndirirəm. Fikret Qoçanın şeirlərində de deyildiyi kimi "intihar fərərilikli". Bəli, Martin da bir növ feraridir, açi realığının elindən qaçıb aradan çıxır.

- Sevdiyimiz əsərlər həm də özümüzdən nələrisə tapdıqlarıdır. Rəşad müəllim, bu mənada, "Martin İden"də özünüüzü necə tapmışınız?

- Cox əsərlər olub ki, yazarın peşəkarlığı, təhkiyə məni heyətləndirir. Məsələn, bu layihə üçün "Idiot" və ya "Gözənlənilən bir qəlin tarixçəsi" etrafında danışmağı da fikirlərdim. Bir neçə belə əsər var. Amma "Martin İden" xarakterimə ən yaxın romanıdır. Bunurla belə, mən "Martin İden" kimi zəiflik göstermərəm. Düzdür, həyatım sevdiyən xali deyil, amma Martin'dən fəqli olaraq eşqə əbedilik nöqtəyə-nəzərdən ya-naşırıram. Amma tam əminəm ki, sevginin verdiyi enerjini heç nəyin əvəz edə bilməməyi barədə fikirlərimiz qəhrəmanla üstüste düşür. İkincisi, bir insan nəyi dəliçəsinə arzulayırsa, ona mütləq və mütləq çatır.

- Rəşad müəllim, cəmiyyətdə istər yaradılıqlı, istərsə də sevgi müstəvisində Martin İdenin bənzərələri ilə rastlaşmısınız?

- Martin İdenlərlə daha çox sevgi müstəvisində qarşılaşırıam. Bir çox intiharlarımın kökündə də elə Martin İden kimi insanların zəifliyi dayanır. Düzünə desəm, sevgidən belə hallara düşüb, intihar edənler mənənə rəğbet yaratırıam. Əksinə bir də, bir də, bir de sinayan, cəhd edən, məglub olub, yenidən başlanıyanlar əsl qəhrəmənlərdir. Aşıqın gözü açıq olmalıdır. Eşqin gücündən bəhrələnə bilərsən, amma özünü okeanın dibində tapacaq qədər məhəbbətə aludə olmamalısan.

Söhbətləşdi:  
Fərid Hüseyn



## Sevginin gücünü inkar etmək olmaz

*Rəşad Məcid "...Özünü okeanın dibində tapacaq qədər məhəbbətə aludə olmamalısan"*

vardım. Bu, məni xeyli düşüncəyə qərq etdi. Axi belə vacib məsələni unutmalı deyildim. Bəlkə də, özüm də sevgi uğrunda fədakarlıq düşüncəsində olduğum üçün həmin süjeti mənimsemış və sonralar tama-milə unutmuşam. Çünkü həmin mövzu mənim içimdə var idi. Bir növ, nələri öyrənməliyəmə, onları tez-tez yadına salmış və haqqında düşünmüşəm. Yeniyetmə yaşlarında romanı oxuyarkən, əsəsən, inadkarlıq, əzm məsələlərini düşünmüşəm, kitabı sonuncu dəfə mütlək edəndə görürəm ki, əsər sevgi, sevgisiz həyatın bozluğu və məhəbbətin insana verdiyi hədsiz enerji bareddədir. Deməli, yeniyetmə yaşımin "Martin İden"i ilə indiki yaşımin "Martin İden" bir-birindən fərqlənir.

- Görünür, ilk mütləkədən qəlbinizdə sevgi təessüratı qalibmiş ki, yenidən oxuduğuna məqəmə diqqət etdiniz...

- Əlbətə, qalib. Cünki əsərdəki o hissələri oxuyan kimi süjet dərhal yadına düşdü. Məsələ belədir: sevginin yaratdığı nəhayətsiz xoşbəxtlik və eşqin yoxluğundakı bozluq mənim bir növ həyat həqiqəti-məçviliyətini deyə, bu məsələni tez-tez xatırlamağa ehtiyac duymamışam. Bunun əksinə, əsərdən özümdə olmayan məziyyətləri xarakterime aşılımışam.

- Əsərdə bir yazıcının yazıçı kimi doğuluşu və mahvi təsvir olunur, amma hər hansı bir narsizm elementi de görürük: özünəvurğunluq özünəməhvə aparır.

- Mən deməzdəm ki, Ruf özünə vurğundur. Yox, o, sadəcə ictimaiyyətin, cəmiyyətin, etrafın fikrine çox əhəmiyyət verən zəif xarakterdir. Amma əsərdə çox maraqlı bir məqam var: Martin diyəsindik, təkmilləşdikcə Rufa yeni adam, yeni bir kişi yaratmaq zövq verir, qadınlığını güclündən həzz alır. Yeni güclü olduğu məqamlar da olub. Martinle Rufun ilk qarşılışmasında Martin düşünür: "Bu qız elə bir xilqətdir ki, onun xatırına yaşamışa, vuruşmaşa, ona qovuşmaşa və onun yolunda canından keçməye dəyər. Kitablardan həqiqəti yazmışdır: dünyada belə qadınlar olur". Əsərin bu hissəsi 14-15 yaşa mənə çox təsir etmiş, həyatımın en müxtəlif məqamlarında bu düşüncə mənələnmişdir. Buna görə de rahatlıqla deye bilirəm ki, bu roman hayatıma en çox təsir göstərmiş əsərdir. Düzdür, sonuncu dəfə oxuduğda əsərin bedii, estetik bəzi naqışlıklarını görə, duya bildim, amma hayatıma təsir etmək baxımından, xarakterim formalaşıb, möhkəm勒əsindən bu romanın misilsiz rolu var. Cek Londonun çox sevdiyim bir fikri var: "Dün-

il sonra qəhrəmanın aqibətini yaşayır - canına qırır. Bu romanı bəziləri avto-biografik əsər sayır, bəziləri yox. - Mənə ele gelir ki, əsər ele avto-biografik xarakter daşıyır. Əlbətə, deyə bilmərik ki, C.Londonun həyatında Rufa bənzər qadın olub, yoxsa yox, amma lap yəqin ki, buna bənzər hadisələr yaşayıb. Martin sonda bacılarına, evində yaşadığı Mariya-yaya, hətta camaşırxanada işlədiyi yoldaşına əlindən gələn köməkliyə edir və elə burdaca hiss olunur ki, artıq köy başşaylı. Düşüñəm ki, əsər həm de genç ədəbiyyat sevdalıları üçün nəzəri, jurnalistik bilgiler verir. Məsələn, şeir yazdığı hissədə bütün nəzəri qanunlara əməl edir, şeir yaza bilməyen Martin anlayır ki, onun qələmə allığından çatışmayan ruhudur. Və nə qədər çabalasa da, bu ruhu, sirri qavrama bilməyəcək. Yaxud Ruf Martini məcbur edir ki, yaşlı jurnalist olub pul qazansın, amma Martin söyləyir ki, mən ədəbiyyatın gözəlliyyini texniki işə çevirən müxbirliyə qurban verə bilmərəm. Jurnalistikadan sonra bədii ədəbiyyata yaxın dura bilmərəm. Biz indilərde bedii, publisistik dil fərqlərini qeyd edir, bəzən hamkarlarına nöqsan tuturraq ki, mətbuatda işlədiyi üçün mənşələrinin dili publisistikaya yaxındır. Görün, Cek London bunu nə qədər zaman önce bilmiş. Bu mənada ədəbiyyat adamı üçün "Martin İden" məktəb, yol xəritə sirolunu oynayır.

- Bu roman dünyada en çox oxunan əsərlərdən biri olsa da, heç bir qeyri-adı struktur yeniliyi yoxdur. Necə deyərlər, A-dan Z-yə...

- Bu sadəliyin içinde biz ədəbiyyat adamlarına qeyd etdiyim ədəbi məsələlər

etmişdi. Qeyd etmək lazımdır ki, bu cür hallar həyatda tez-tez baş verir və çox mənasızdır. İnsanlar xəyallarında çəkiliş idealın həyatdakı sərt həqiqətlə üstüste düşmədiyinə bir gün dehşətə gələrək əmən olmaqları üçün bəzən illərlə gözləyib özləri aldadırlar. Rufun, əsliyən, heç bir günahı yox idi. Axi heç kim ki-misə onu olduğu kimi görmədiyinə görə günahlandırmır". Amma əksərən bu əsər üzərində hermeneftik təqiblər deyilir ki, yazıçıının ölümüne baisonar Ruf idi. Siz də bu qənaətdəsiniz?

- Mən birbaşa olaraq Rufu günahkar hesab etmirdəm. Sadəcə Martin Rufun sevgisine ele sitaşış edir ki, adice bürdəmək-lə quyunun dibinə düşür və intihara məcbur olur. Ruf isə Martinle müqayisə azad deyildi. Lap yəqin, onu da bula hala salan Ruf və onun sevgisi idi. Belə də, Ruf olmasayıd, o, nə yazıcılıq sevdasından düşəcəkdi, nə də sevgi onu öz ağuşuna alacaqdı. Necə ki digər qızlarla yüngül, sakit həyat tərzi keçiridi, elə də davam edəcədi. Düzdür, Rufdan ayrılanlardan bir az sonra düşən ki, gərek heç bu bəsət həyatdan kenara çıxmazdı, bu, onun üçün xoş idi, amma sonra görür ki, yox, o, artıq bə həyatdan çox uzaq düşüb. Əsərdə Martinin xarakterini açmaq baxımdan maraqlı bir məqam var: Cəxədən tanış olduğu Liz ona söyləyir ki, ola bilməz sizin kimi bir kişi qadınların ona pərvətishənə vurğunluğuna bigana qalsın. "Vicdanım haqqı, axırı bir qadın peydə olub, sizi yerindən oynatısaydı, men ürkədən sevinerdim". O qız da bilir ki, Martine güclü çatan məhz qadın - sevgi olacaq. Əlbətə, Martin Rufdan sonrakı böhran dövrünü keçə bilsəydi, ondan